



foto - 3x4 sm

CV

Adı: Zəminə
Soyadı: Sadıxova
Ünvanı: Bakı şəhəri, Xaqani 19, m.1
Təvəllüdü: 10-10-1954
Ailə vəziyyəti: evli
E-mail: 15.2012@mail.ru
Tel: Mobil +99450 686 44 39

Təhsili

1971-1977 Azərbaycan Dövlət Tibb Universiteti
1977-1978 Semaşko adına 1 saylı Şəhər klinik xəstəxanada internatura

Elmi dərəcəsi və elmi adı

1991 Tibb elmləri namizədi, dosent

Pesə fəaliyyəti

1990 -2018 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, nevrologiya və klinik neyrofiziologiya kafedrasının dosenti.
Nevrologiya və kliniki neyrofiziologiya kafedrasında diplomdan sonrakı tibbi təhsil sistemində nevroloq həkimlərin, rezidentlərin hazırlanmasında aktiv fəaliyyət göstərir, insultlar, epilepsiya, əzələ-sinir xəstəliklər və s. üzrə mühazirələr seminarlar və praktiki məşğələlər, elmi məqalələr, metodiki tədris vəsaitlərinin işlənilib hazırlanması, klinik araşdırmalar. Kafedranın elmi pedaqoji işinin məsul icraçısı. Nevroloji şöbədə xəstələrin müayinəsi və konsultasiyasında iştirak.

1984-1990 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, nevrologiya və kliniki neyrofiziologiya kafedrasının baş laborantı, sonra assistenti
Kafedrada həkim müdavimlərlə praktiki məşğələlər, seminarlar, klinik araşdırmalar, metodiki tövsiyələrin işlənilib hazırlanması və elmi məqalələr, kafedranın kuratoru.

1982-1984 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, sinir xəstəlikləri kafedrasının klinik ordinatoru
Professor və müəllim heyətinin mühazirə və seminarlarında, xəstələrin klinik baxışında iştirakı, xəstəlik tarixlərinin tərtib edilməsi, kollokviumların keçirilməsi.

1978-1982 Bakı ş., №4 pol-ka, nevropatoloq

Nəşrlər

Nevrologiya sahəsində altmışa yaxın elmi işlər, eyni zamanda metodik tədris vəsaitləri, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.

Elmi konfranslarda iştirakı

- 2006 “Актуальные проблемы кардионеврологии”, 8-ci Beynəlxalq simpozium, Sudak ş.
- 2007 1-ci Azərbaycan Nevroloqlar konfransı. Bakı ş.
- 2008 2-ci Azərbaycan Nevroloqları konfransı. Bakı ş.
- 2010 3-cü Azərbaycan Nevroloqları konfransı. Bakı ş.
- 2010 Beynəlxalq elmi konfrans, Zalsburq ş.
- 2010 Azərbaycan nevroloqların 4-cü konfransı, Bakı ş.
- 2012 Azərbaycan nevroloqların 5-ci konfransı. Bakı ş.
- 2012 21-ci Avropa insult konfransı
- 2012 Dağınıq sklerozun diaqnozu treninqində iştirak.
- 2013 Türkdilli xalqlar arasında nevroloqların 1-ci beynəlxalq konfransında iştirak ,Bakı ş.
- 2014 – Avropa nevrologiya akademiyası və Nevroloqların Milli Assosiasiyasının, regional təlim kursu, sədrlik, Bakı ş.
- 2014 Azərbaycan Milli Nevroloqların assosiasiyasının congressində iştirak, Bakı ş.
- 2015 “Nevrologiyada neuropeptid requlyasiya” seminarında iştirak, Tbilisi ş.
- 2016 I-ый Восточноевропейский симпозиум по сосудистым когнитивным нарушениям и деменции, Минск ş.
- 2017 Elmi-praktik konfrans “Nevrologiyanın aktual problemləri”, Bakı ş.
- 2017 Azərbaycan nevroloqların VI konfransı, Bakı ş.
- 2017 Dağıstan Dövlət Tibb Universitetinin 85 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans, Maşačkala.

Dillər

Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı)

Kompüter bacarıqları

Windows XP, MS Word.

Nəşr olunmuş elmi-işlərin siyahısı: Əlavə olunur

Peşəkar təcrübəsi epilepsiya, sinir sisteminin xroniki və kəskin infeksiyaları, sinir sisteminin irsi xəstəlikləri.

Nailiyyətlər

Səhiyyə Əlaçısı – 2014

Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı - Sertifikasiya komissiyası, 2008-2018

Azərbaycan Tibb Universitetin Dissertasiya şurasının nəznində psixiatriya və nevrologiya ixtisasları üzrə approbasiya şurasının üzvü, 2014-2018